



## [Azərbaycanın 13 dünya hmiyyətli abidsini mhv edilib](#)

Ermni vandalizmi D-I mçayis edildi: Azərbaycanın 13 dünya hmiyyətli abidsini mhv edir THLL

Arannews-Cnubi Qafqazın zngin tarixi-dini mirasın mühüm bir qismi mhv olur. Dadım uə mscidi, heyvan salınm Adam mscidinin fotolar dünyanın nüfuzlu media orqanlarında ksini tapıb. Amma bu hı hams .devil

Dini Qurumlarla &uuml;zr D&ouml;vlt Komitsinin sdr m&uuml;avini Syavu Heydrov bu g&uuml;n bildirib ki, Azərbaycanın ial olunmu razilrind slam v digr dinlr aid dadım onlarla dini mbdird heyvanların saxlanılmas bard d mlumatlar beynlxalq ictimaiyyət tqdim olunub. O qeyd edib ki, Ermnistan trfi arabir bzi :mbdlri tmir etmk imitativas il &ccedil;irkin mlirini qizltmv &ccedil;alr **ldquo;Ancaq bu bard beynlxalq ictimaiyyət kifayət qdr mlumat verilib. Ermnistan& vandalizmini ehtiva edən kifayət qdr materiallar var v bu materiallar beynlxalq tkilatlar da tqdim olunub. Biz bu ii davam etdirçyik v bununla bal konkret .:planlar nçrd tutulub&rdquo;**

Azərbaycan h&ouml;kumti bu mslni, demk olar ki, b&uuml;t&uuml;n beynlxalq tribunalarda qaldr. Prezident İham liyev oktyabrda Bakda Qoulmama Hrkatın XVIII Zirv G&ouml;r&uuml;&uuml;ndki &ccedil;xnda bildirib ki, Azərbaycanın ial olunmu razilrind yerln 4500 abidnin 2550-nin g&ouml;r&uuml;nt&uuml;lri, hans .corafi razid verlməsi. va haqanda v digr m&uuml;h&uuml;m mlumatlar ld olunub Qeyd edk ki, ermnilr zaman-zaman Azərbaycana qar tarixi abidlrin qorunmamas il bal sassz iddialar qaldrsalar da, slind, Azərbaycanın ial olunmu razilrindki tarixi, .dini abidlr mhz ermni ialndan sonra mhv edilib

Bu g&uuml;n qdr yalnız uadak tarixi Yuxar G&ouml;vhr Aa mscidi turist clb etmk mçsdil rən irklri trfindn tmir olunub v bu faktın &ouml;z&uuml;n&uuml; ermnilr Azərbaycana qar tbiat vasitsi kimi istifad edir. Lakin ial olunmu Azərbaycan .razilrind hazırda qdim tarix malik v&uuml;zlr abid dadlb v baxmsz qalb Hazırda Azərbaycan trfinin m&uuml;yyn edib sndirdiyi rqlr sasn, ial altndak torpaqlarmzda yalnız tarixi-dini abidlrin say 403-d&uuml;r. Bunlardan 67-si mscid, 144-&uuml; mbd, 192-si is ziyartgahlardr. &ldquo;Buakar&rdquo; ziyartgah, &ldquo;Aadd&rdquo; ziyartgah tamamil dadlb, rvan &ldquo;G&ouml;y .mscidi&rdquo; v Cfrabad t&uuml;rbsi &ouml;zldirilib, dvidirilib

Bu mbdlr i&ccedil;risind Yuxar G&ouml;vhr Aa mscidi, Aa G&ouml;vhr Aa mscidi, Saatlı mscidi, Adam C&uuml;m mscidi dadlb, Aolan, Xudavng, Tatev, .Gncsr kimi qdim mbdlr is ermnildirilib, bzilrin xa&ccedil;iarlri vurulub uə hri yaxnlnda Tunc d&ouml;vr&uuml;n aid Kurqan, uə v uaknd da qutusu qbirdri (son tunc v ilk dmir d&ouml;vr&uuml;), Qarabulaq v Dolanlar knlrind Da qutusu nekropollar, Qala divar kimi tarixi abidlr ial altnda baxmsz qalb. Adrd Ulduztp piri, M&uuml;qdds Yelisey monastr kompleksi, Dovanlı nekropolu, Balqaya nekropolu (Ton Tunc, lk Dmir d&ouml;vr&uuml;) v digr dini, tarixi abidlr .qeyd alınb

**Ermni terror&ccedil;ular trfindn zbt olunmu qdim Azərbaycan torpaqlar olan Dalq Qaraba v ona bitik rayonlarda 13 d&uuml;nya hmiyyətli (alt memarlıq v yeddi arxeoloji), 292 &ouml;lk hmiyyətli (119 memarlıq v 173 arxeoloji) v 330**

yerli hmiyytli (270 memarlq, 22 arxeoloji, 23 ba, park, monumental v xatir .abidlri, 15 dekorativ snt n&uuml;munsı) tarix v mdnivvt abidlri qalb

Ke&ccedil;mi SSR-d yegan olan Adam &ccedil;&ouml;rk muzeyi hrin bombardman zaman yerl-yeksan edilib, d&uuml;nya &ouml;hrtli Klbcr Tarix-Diyar&uuml;naslq Muzeyinin 13 mindk, La&ccedil;n Tarix-Diyar&uuml;naslq .Muzeyinin be mindn &ccedil;ox qiymtli v nadir vas Ermnistana danb

O c&uuml;mldn, d&uuml;nyada n qdim yaay msknlri srasnda olan F&uuml;zuli hrindn 16 km aralda yerln, Qurur&ccedil;ay sahilindki mhur Azx maaras ermni .ial altnda qalb

1999-cu ildn balayaraq ermnilr Azx maarasnda qaznt ilri aparr, 300-350 min il bundan vvl yaam insanlarn izlri, altlri v qdim heyvanlarn akar olunmu s&uuml;m&uuml;klri ekspedisiyann sonunda Ermnistan v Qrb &ouml;lkrlrinin .muzevlin a&ouml;ndrilir

ua hrinin tarixi muzeyinin be mindk yas, Azərbaycan xal&ccedil;as v xalq ttbiqi snti d&ouml;vlt muzeyi ua filialnn, D&ouml;vlt Qaraba Tarixi muzeyinin 1000-dk yas, Azərbaycan pekar musiqisinin banisi, bstkar &Uuml;zeyir Hacbyovun (300-dn &ccedil;ox ya), vokal sntimizin sasn qoyumu b&ouml;y&uuml;k m&uuml;nni B&uuml;lb&uuml;l&uuml;n (400-dk ya), g&ouml;rkmlı musiqi&ccedil;i v rssam Mir M&ouml;vs&uuml;m Nvvabn (100-dn &ccedil;ox ya) xatir muzeylrinin, Adam Tarix-Diyar&uuml;naslq Muzeyinin (iki mindn &ccedil;ox ya), Qubadl Tarix-Diyar&uuml;naslq Muzeyinin (&uuml;&ccedil; mindn &ccedil;ox ya), .Zncilan Tarix-Diyar&uuml;naslq Muzeyinin (6 mindk va) fondlar qart edilib

Bundan baqa, ial olunmu rayonlardak xatir muzeylri, Tarix-Diyar&uuml;naslq Muzeylri d dadlb. be il vvl D raq v Suriyada qdim tarixi abidlri dadb bir qismini antik ya tacirlrin satanda b&uuml;t&uuml;n d&uuml;nya bu hadisdn narahat .oldu v bu hadisv a&ouml;r. nec devrlr. b&uuml;t&uuml;n d&uuml;nva sfrbr oldu

**Terror tkilat antik d&uuml;nyann 10 n mhur tarixi mirasn yerl-yeksan etmidi. M&uuml;qayissi doru olmasa da, ermni ial nticsind dadlm abidlr yaln z Azərbaycan deyil, b&ouml;lgnin tarixi &uuml;&ccedil;&uuml;n d .m&uuml;h&uuml;m hmivvt ksb edir**

Uuml;stlik, ial hl d davam etdiyi &uuml;&ccedil;&uuml;n dantnn miqyas v tsiri& daha b&ouml;y&uuml;kd&uuml;r. Ancaq tss&uuml;f ki, Azərbaycan razilrinin ial sonras dadlb mhv edilmı qdim tarix vurulan ziyan hl d h&uuml;quqi qiymtini .almavb

Bu msld n &ccedil;ox diqqt &ccedil;kn ermni ial&ccedil;larnn qdim Azərbaycan razilrindki alban-xristian abidlrini ermnildirmk chldridir. al olunmu razilrdki abidlr ermni qriqoryan kilssinin nianlarn vurmaqla ermnilr Azərbaycan razilrind &ouml;z &ldquo;izlrini&rdquo; qoymaa v Azərbaycan izlrini silmy &ccedil;alr. aln .davam etmsi ermnilrin bu vhiliyinin davam etmsin xidmt edir